

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir.

Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZIRLIYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 19 avqust 2020-ci il № 50 (2468) Qiyməti 30 qəpik

Azərbaycan Prezidenti İlham ƏLİYEV:

Hərbi təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür



Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökə, dilə, dincə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni hemişə bir-birinə doğma

edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu önder Heydər Əliyevin bir milət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındaki münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədönlü siyasetin məntiqi nəticəsi olaraq

daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətə yeni müstəviyə keçməkdədir.

Azərbaycan və Türkiye arasında əlaqələrin belə səviyyədə inkişafı tekçə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərarmasına mühüm töhfələr verir.

Eyni zamanda, türk dünyasının daha six şəkildə bir araya gelməsini bu gün şərtləndirən en mühüm amillərdən biri de məhz Azərbaycan və Türkiye münasibətlərinin inkişafından keçir.

Bu gün artıq Türkiye ilə Azərbaycan arasındaki münasibətlər istər hökumət, istərsə də xalqlar çərçivəsində əhatəli

və köklü bir səviyyəyə çatıb, hətta bütün sahələr üzrə əlaqələr gün keçdikcə sürtələ inkişaf edir və güclənir. Bu çərçivədə Türkiye ilə Azərbaycan arasındakı əməkdaşlıq klassik mənfəət əlaqələrindən kənar, xüsusi bir mahiyyətə sahibdir.

(Ardı 2-ci səhifədə)

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq cəbhəboyu zonada yerləşən hərbi hissələrdə birgə tədbirlər keçirir



Respublika Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlıq Vəliyev və Müdafıə nazirinin müavini general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olaraq hərbi qulluqçular, o cümlədən bilavasitə müdafiənin ön xəttində döyüş növbəciliyi aparan şəxsi heyətə görüşüblər.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, evvelcə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə zi-yarət edilib, öününe gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövülüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib. Görüşlərdə döyüş hazırlığı

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan 2020-ci il üçün birgə tədbirlər planına əsasən, Azərbaycan Ordusunda həyata keçirilən fəaliyyətlər davam edir.

və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması, hərbi kollektivlərdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulan tələblər və nizamnamələr çərçivəsində qurulması, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiye olunması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.

Tədbirlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu qarşısında qoynuğu tapşırıqlar bir daha şəxsi heyətin diqqətinə çatdırılıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və birbaşa rehberliyi neticəsində Azərbaycan Ordusunun inkişafı və ölkənin hərbi qüdrətinin artırılması sahəsində əldə olunan nailiyyətlərdən danışılıb.



Hərbi qulluqçularla söhbətlər zamanı müxtəlif mövzularda təkliflər səsləndirilib və onları maraqlandıran bir sıra suallar cavablandırılıb.

Birgə fəaliyyət planına uyğun

olaraq Respublika Hərbi Prokurorluğu və Qarnizon Hərbi Prokurorluğu nümayəndələrinin iştirakı ilə şəxsi heyətlə keçirilən hüquqi maarifləndirmə tədbirləri davam edir.

Azərbaycan Prezidenti İlham ƏLİYEV:

Hərbi təlimlər Türkiyə-Azərbaycan birliliyinin, qardaşlığının növbəti təzahüründür

(Əvvəli 1-ci səhifədə)

Müstəqillikdən sonraki 29 il ərzində Türkiye ilə Azərbaycan arasında bütün səviyyələrdə bir sərəfələr həyata keçirilib. Bu sərəfələr zamanı ikitərefli əlaqələrin inkişafına yönəlik çoxlu sayda razılaşma əldə olunub. Türkiye qardaş Azərbaycanın güclənməsi və beynəlxalq səviyyədə layiq olduğu hörməti qazanması üçün hər cür dəstək verib, səy göstərib. Keçən vaxt ərzində Türkiye və Azərbaycan siyasi, hərbi, iqtisadi, mədəni, ictimai olmaqla, bütün sahələrdə ortaq addımlar atıb, əsasən, regional məqyasda effektiv nəticələr verən əhəmiyyətli layihələri həyata keçirib.

On əhəmiyyətli odur ki, Azərbaycan Türkiye arasında ikitərefli əlaqələr, xüsusən də iqtisadi əlaqələr son illər ərzində digər qonşu ölkələr üçün nümunə və model ola biləcək keyfiyyət və dinamika səviyyəsinə yüksəlib. Azərbaycanda fəaliyyət göstərən Türkiye şirkətlərini digər ölkələrin şirkətlərindən fərqləndirən əsas cəhət odur ki, bu şirkətlər iqtisadiyyatın, demək olar ki, bütün sektorlarında fəaliyyət göstərir. Türkiye şirkətləri qeyri-neft sektorunun inkişafında xüsusi rol oynayır. Türkiye şirkətlərinin inşaat, xidmet, kənd təsərrüfatı və qida sektor, bank və sigorta sahəsi, tekstil və yüksək sənayedə mövqeləri kifayət qədər qəbul edilir.

Son 29 ildə Azərbaycan və Türkiye əlaqələrinə qısa baxış. Türkiye ilə Azərbaycanın xarici siyasetlərində birlikdə hərakət etmə, həmçəlik içerisinde olma qanunu hər zaman istiqamətverici xüsusiyət daşıyıb. Türkiye qardaş Azərbaycanın torpaqlarının işğal edilməsinə reaksiya olaraq Ermənistana sərhədləri bağlayıb. İkitərefli əlaqələr baxımından bir dövlətin başqa bir dövlət üçün

cü bir dövlətle sərhədini bağlamaşı münasibətlərin bənzərsiz olduğunu və başqa ölkə əlaqələri ilə müqayisə edilə bilməyecəyinin göstəricisidir. İki ölkənin daha six əməkdaşlıq etdiyi əsas mövzulardan biri Dağlıq Qarabağ problemidir. Türkiye Azərbaycanın müstəqillik əldə etdikdən sonra qarşı-qarşıya

larının qısa müddətdə işğaldan azad edilməsi labüddür. Bu mənada, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi döyüş atışlı taktiki və taktiki-ucuş təlimləri imkan verir ki, iki qardaş ölkə həm beynəlxalq əhəmiyyətli iqtisadi layihələri gerçəkləşdirmək, həm də özlərinin bütün milli maraq və mə-



galdığı Dağlıq Qarabağ probleminin ilk gündən etibarən yaxın təqibçisi olub, Azərbaycanın haqlı mövqeyini beynəlxalq sahəde və ikitərefli görüşlərdə gündəmə gətirməyə səy göstərib. Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövülüyü çərçivəsində həll edilməsi və işğal edilən Azərbaycanın torpaqlarının qaytarılması Qafqazda əhatəli sülh və sabitliyin ən əhəmiyyətli ünsürunu təşkil edir. Qafqazda sülh, sabitlik və xalqlar arasında inamın yenidən bərpası edilməsi Türkiyənin prioritetli hədəfidir. Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ məsələsi bölgənin təhlükəsizliyi, sabitliyi və inkişafi baxımdan böyük bir maneə olub, problemin beynəlxalq hüquq qayda və qanunları çərçivəsinə həlli və Azərbaycan torpaq-

nafelərini qorumaq strategiyasını əzmlə davam etdirə bilsin. Azərbaycan Respublikası ilə Türkiye Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq her iki dövlətin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə keçirilən təlimlər bütün Qafqaz bölgəsinə sülh və əmin-amanlıq və edir, eyni zamanda, dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə yardımçı olur. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti avqustun 13-də Türkiye Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, təlimlərin keçirilməsi əlamətdar hadisədir və hərbi təlimlər Türkiyə-Azərbaycan birliliyinin,

qardaşlığının növbəti təzahüründür: "Bu, bir enənedir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adı halıdır. Burada hansısa bir fövqələdə hal axtarmaq lüzumsuzdur. Biz de müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiye-Azərbaycan birliliyinin, qardaşlığının növbəti təzahürüdür".

Keçirilən təlimlər sübut edir ki, bu gün iki ölkə arasında hərbi sahədə də əməkdaşlıq ən yüksək səviyyədədir. Türkiyə ilə hərbi əməkdaşlığıımız 2010-cu il avqustun 16-da imzalanan "Strateji tərəfdəşlik və qarşılıqlı yardım haqqında" Müqavilədən sonra yeni mərhəleyə qədəm qoyub. Hər iki dövlət arasında mövcud siyasi və iqtisadi münasibətlər onları regional geosiyasətin əsas dövlətlərinə çevirib.

Müasir döñəmdə Türkiye-Azərbaycan əlaqələrini başqa ölkələr arasında münasibətlər müqayisə etmək mümkün deyil. Bu gün Azərbaycan ilə əlaqələrdə Türkiyənin xarici siyasetini təyin edən ünsürlər "maraqlar"dan kənardadır, bu ölkə ilə olan tarixi, mədəni və insani bağlarımız və ortaq mənfəətlərimizdir. Başqa sözlə, Türkiye Azərbaycana istiqamətlənmiş xarici siyaseti çox dəyərli sayır, davam etdirir və bu təməl üzərində ikitərefli və çoxtərefli əməkdaşlığın da-ha da inkişafına səy göstərir. Əlaqələrin sahib olduğu bu xüsusi mahiyyət çərçivəsində siyasi, iqtisadi, hərbi, mədəni, ictimai olmaqla, bütün sahələrde Türkiye və Azərbaycanın daha böyük uğurlara birlikdə imza atmaları hamımızın ortaqpəsi isteyirid.

"Azərbaycan Ordusu"

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Ermənistana məxsus
növbəti taktiki PUA
məhv edilib

Avqustun 15-i saat 16:20-də Ermənistana silahlı qüvvələrinin bölmələri taktiki pilot-suz uçuş aparatı (PUA) vasitəsilə Ermənistən-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimiz üzərində keşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Düşmənin növbəti PUA-sı Hava Hükumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

Ermənistan silahlı
birləşmələri atəşkəs
rejimini pozub

18 avqust 2020-ci il.

Ermənistana silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iri-çaplı pulemyotlardan və snayper tufənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Ermənistan Respublikası Berd rayonunun Cinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyər, Çiləbürt, Yarımcı, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qorçan, Horadız kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkkiliklərdə yerləşən mövqelərə atəşə tutulub.



Ön xətdən reportaj

Əsgər adı şərəflidir, müqəddəsdır

Əsgər adı şərəflidir, əsgər adı ləyaqət rəmzidir, uludan ulu, ucadan ucadır. Əsrlər boyu əsgərə - yurdun keşikçisinə hörmətlə yanaşılıb, qayğı və diqqət göstərilib. Əsgər yurdun müdafiəçisi, müstəqilliyin təminatçısı, xalqın görən gözü, vuran əlidir. Əsgər Vətənin keşiyində dayanır, onu yağılardan, yadellilərdən, işgalçılardan qoruyur. Qoruyur ki, xalqı əmin-amanlıqla yaşasın. Qoruyur ki, yurdunu düşmənlər yağmalamasın, işgalçılardan onu odlara qalamasın, Vətən daim var olsun!

Əsgərlərimizlə hər görüşü müzdən fərəhlnirik, üreyimiz sevincə dolub-dasıdır. Onların təbəssümü, cəsur və qorxmazlıq yağan baxışları yaddaşımıza köçür. Əsgərlərimizin səngərlərdə vüqarla, iftixarla dayanmalarını, yurdumuzu göz bəbəyi kimi qorunmalarını gördükcə qurur hissi keçiririk.

Əsgərlərle görüşümüz yayın isti günlərindən birinə təsadüf edir. Hərbi hissəyə çatanda ar-tıq günəş üfüqündə xeyli yuxarı qalxmış, isti şəfəqlərini ətrafa yaymışdı. Gözəl bir yay səhəri idi. Əsgərlərle görüşümüz bu gözəlli əsrarəngiz çalarlar da qatıldı.

- Şəxsi heyətin həm döyüş, həm də mənəvi-psixoloji hazırlığı yüksək seviyyədədir, - deyə zabit Bəhmən Daşdəmirov bizimle səhbətə başlayır. - Döyüş ruhu, mənəvi-psixoloji həzirlıq qələbəni təmin edən başlıca amillərdəndir. Ona görə de komandanlıq bu sahəyə böyük diqqət ayırır. Əsgərlərimizin döyüş hazırlığının yüksək olması aparılan səmərəli məşğələrinin, taktiki təlimlərin nəticəsidir. Yurdumuzun keşikçiləri vətənpərvər və cəsurdurlar. Onlar erməni qəsbkarları tərəfindən işgal etdiyi torpaqlarımızı azad etməyə hər an hazırırlar. Tovuz döyüşləri bir daha şəxsi heyətin döyüş hazırlığının, qələbə ezmənin yüksək ol-

miş dolanbac yollarla səngərlərə doğru gedirik. Hər dəfə səngərlərə gedəndə xoş hissələr keçirirəm. İndi də həmin hissələr məni ağuşuna alıb. Bu hissələrdə qələbə ezmə, döyüş ovqatı var. Bu hissələrdən Qarabağa gedən yollara gur işiq düşür.

Xeyli yol qət etdikdən sonra on xəttə gelib çatırıq. Qarşımızda səngərlər uzanıb gedir. Cəsur əsgərlərimiz burada ayıq-sayıq dayanaraq yurdumuza keşik çəkir, torpaqlarımızı yağılardan qoruyurlar. Bir anlıq fikirləşirəm: səngər və əsgər! Bir-birinə həmqafiyə olan bu sözələr bir-birinə gözəl yarışır, bir-birini gözəl tamamlayır. Neçə illərdir qəlbəmizə yatan, ürəyimizə hopan bu sözələr dilimizin əzbəridir, fikrimizin zirvəsi, günümüzün baş mövzusudur. Səngər də, əsgər də bizim üçün çox doğmadır. Doğma olduğu qədər də ezmirdir.

Artıq torpaqlarımızı qoruyan oğulların yanındayıq. Üz-gözündən iğidlik və qəhrəmanlıq yağan əsgərlərle görüşüb səhbət edirik. Onların qurur dolu sözələrini eşidir, mübarizlik dolu fikirlərini diniyəyirik.

- Torpaqlarımızı qorumaq, yurdumuza keşik çəkmək biz hərbçilərin en müqəddəs borcudur, - deyə gizir Malik Ağayev səhbətə başlayır. - Biz bu



eməl edir, Vətənimizi, el-oba-mızı düşməndən göz bəbəyi kimi qoruyur. Ürəyi vətənpərvəlik eşqi ilə döyünen əsgərlərimiz mövqelərində ayıq-sayıq dayanırlar. Xidmət-lərinə böyük məsuliyyət və diqqət yanaşırlar. Əsgərlərimizin döyüş hazırlığı, döyüş ruhu yüksək seviyyədədir. Onlar yalnız və yalnız qələbə ezmə ilə, qələbə ovqatı ilə xidmət edirlər. Düşmənə böyük nifrat bəsləyən əsgərlərimiz sərrast atəşlə onları məhv etməyə hər an həzir və qadirdilər. Dayandığımız nöqtədən düşmən mövqelərini müşahidə edir, ateşkəs rejimini pozmağa cəhd edən erməni qəsbkarlarının qarşısını qətiyyətlə alırıq. Düşmən dəqiq atəş zərbələrimizlə susdurulur. Əsgərlərimizin döyüş hazırlığının yüksək olması hər addımda, hər atışda, hər əməliyyatda özünü göstərir. Bütün bunlar həm də onu göstərir ki, bizi qarşısındaki döyüşlərdə böyük uğur və qələbələr, düşməni isə sarsıcı məglubiyyət gözləyir. İnanıram ki, əsgərlərimiz torpaqlarımızın azadlığı uğrunda başlayacaq döyüşlərdə yaddaqalan iğidlik və qəhrəmanlıqlar göstərəcək, hünərləri ilə tarix yazacaqlar.

Gizir Malik Ağayev daha sonra deyir ki, mən yurdumuzun keşiyində dayanan Samir Isayev, İlkin Kərimov, Firudin Şəfiyev kimi cəsur əsgərlərə fəxr edirəm. "Adlarını çəkdiyim və çəkmədiyim əsgərlərimiz çox vətənpərvədlər. Onlar qoynunda dünyaya göz açdıqları Vətən torpaqlarını cəsarət-lə qoruyur, onun uğrunda döyüse atılmağa, düşməni məhv etməyə hər an hazırlırlar. Nümunəvi xidməti ilə fərqlənən əsgərlərə fəxri fərمانlar verir və valideynlərinə təşəkkür məktubları ünvanlayırıq. Çalışırıq ki, onların xidmətlərini la-yiqince qiymətləndirik."

Əsgər Elçin Cəfərov yarımlıdən çoxdur ki, ordu sıralarından dadır. Əsgər qısa da olsa xidmətindən söz açır:

yüş hazırlığımız ve qələbə ezməmiz deməyə əsas verir ki, qisa müddət ərzində Qarabağı və işğal edilmiş digər rayonlarımızi ermənilərdən azad edəcək, xalqımıza sevinc dolu günlər yaşadacağıq.

- Belə qüdrətli və güclü bir ordunun sıralarında xidmət etməkdən qürur duyuram, - deyə əsgər Elxan Abdullayev söhbətimizə qoşulur. - Xidmətə gələndən sonra etrafımdakı vətənpərvər, cəsur zabit, gizir və əsgərləri gördükçə ürəyim dənə döndü. Ele ilk günlərdən hiss etdim ki, ordumuzun gücü, qüdrəti yenilməzdir. Ürəyi Vətən sevgisi ilə aşib-dاشan əsgər yoldaşlarımla birləşdir. Yerdə qoruyaq. Qarşısındaki döyüşlərdə ugurlar, qələbələr mütləq bizim olacaq. Erməni qəsbkarları isə ölümə, məglubiyyətə məhkumdur. Çünkü bizim döyüş hazırlığımız, qələbe ezməmiz düşməndən yüksəkdir. Biz öz doğma ocaqlarımız uğrunda böyük hünər və cəsaretlə vurşacaq. Ermənilər isə işgalçıdır. İşgalçılardan isə gec-tez məglubiyyətlə üzləşməlidirlər. Biz bütün gücümüzdən bacarıqla istifadə edib onları məglubiyyətə ugradacaqıq.

Əsgərlərle söhbətimiz uzun çekdi. Onların ürək sözərini, cəsarətli fikirlərini, qələbə və ugurlara söykənmiş düşüncələrini eşitmək bizim üçün xoş oldu. Həmişəki kimi bugünkü görüşümüzdə əsgərlərimizi qələbə ovqatında, qələbə ezmənde gördük. Onu da müşahidə etdik ki, əsgərlərimiz dedik-



Mən Vətənimi çox sevirəm, yurduma ürəkden və qəlbənə bağlıyam. Torpaqlarımızın illər-dən bəri erməni qəsbkarlarının tapdağı altında qalması bir əsgər, bir vətənpərvər kimi məni çox narahat edir. Ali Baş Komandan, dəfələrlə bəyan edib ki, xalqımız erməni qəsbkarlarının işğalı ilə heç vaxt barışmayaçaq. Biz Ali Baş Komandanın, Müdafiə nazirinin bütün əmr və tapşırıqları yerinə yetirməyə hazırlıq. Erməniləri məglub etməye və torpaqlarımızı qəsbkarlardan azad etməyə qadırıq. Bunu orдумuz üçün uğurla başa çatan həm Aprel döyüsləri, həm də Tovuz istiqamətində gedən döyüşlər göstərdi. Dö-


lərinə həyata keçirməyə, verdikləri sözü yerinə yetirməyə, düşmən üzərində qələbə qazanmağa qadirdirlər. Onların qələbə ezmə, döyüş ruhu, vətənpərvəlik hissələri çox yüksəkdir. Bütün bunları görəndən sonra istər-istəməz dilimdən ürəyimə bu sözələr qopub düşdü: Əsgər, adın şərəfli, xidmətin çox müqəddəsdir. Çünkü sən xalqın dayağı, yurdun keşikçisən. Qarşıda keçəcəyin müqəddəs yollarda sənə uğurlar arzulayıram. Qoy qələbə və ugurlar həmişə səninlə olsun, Azərbaycan əsgəri!



duğunu sübut etdi. Əminəm ki, biz belə cəsur, vətənpərvər əsgərlərimizlə böyük qələbələr qazanacaqıq. Dağların qoynundan çekil-

borcu şərəf və ləyaqətə yerinə yetiririk. Xalqımız bu gün Vətən torpaqlarını qorumağı bize tapşırıb, bize həvələ edib. Biz bu tapşırıga yüksək seviyyədə

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan Ordusu"



Azərbaycanın Xəzər denizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2020" yarışları çərçivəsində keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Makhakala" və "Astraxan" kiçik artilleriya gəmiləri, "SB-738" xilasedici yedek gəmisi avqustun 17-də Bakıya gəlib.

Rusyanın hərbi gəmiləri Bakıya gəlib

Müdafie Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontradmiral Sübhan Bəkirov Rusiya HDD-nin Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər "Beynəlxalq Ordu Oyunları-2020" yarışları çərçivəsində keçiriləcək "Dəniz kuboku" müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar.



Hər işin vacib şərti təcrübədir. Hərbiçi peşəsi da-ha yüksək təcrübə tələb etmək-lə yanaşı, yüksək məsuliyyət hissi de tələb edir. Ölkənin da-yaq sütunu xalqın arxalandığı ordusudur. Ordu Vətənini, xalqını müdafiə edir, xalq isə ordusuna arxalanır. Bu iki məfhum bir-birileşdirilmişdir. Hər iki məfhum bir-birini tamamlayır. Biri olmadan digərini düşünmək mümkün deyil. Bu fikrin təsdiqi kimi iyulda Tovuz döyüşləri gedən ərefənlərde xalqın göstərdiyi həmrəyliyi xüsusi qeyd etmək lazımdır. Aprel döyüşlərində de bu iki məfhumun qarşılıqlı əla-qəsənin şahidi olduq.

Bu gün ordumuzda şəxsi he-yətin döyük məhərətinin artırılması istiqamətində çoxlu sayıda kompleks tədbirlər həyata keçirilir. Yeni hərbi texnikalar, silah-sursatlar arsenalımıza daxil edilməklə yanaşı, istifadəde olan silah və texnikaların modernləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Şəxsi heyət keçirilən dəslər və təşkil olunan təlimlər zamanı qazandığı nəzəri və praktiki bilikləri qarşıya qoyulan tapşırıqların icrasında uğurla istifadə edir.

Müasir dövrün əhəmiyyətli qoşun növlərindən biri artilleriyadır. Artilleriya düşməne qarşı döyüslərdə onun atəş vasitələri-ni, döyük, müdafiə texnikalarını məhv etmək yanaşı, piyada qoşunlarının üzləşdiyi manevi-lerin dəf edilməsi zamanı əsas söz sahibi olan qoşun növlərindən biridir. Müasir döyükde artilleriyadan açılan dəqiq atışlar məharibənin gedisətini bir anda 180 dərəcə dəyişə biler. Bu gün öz tarixi ənənələrinə sadıq olan topçu zabitlərimiz təlimləyində xidmət edən əsgərlərimizin döyük vərdişlərinin yüksəldilməsində əllərindən gələni əsirgəmirlər. Onlar şəxsi heyətin hərbin sirlərinə dərindən yiyələnməsində əsas rol oynayırlar.

Yol uzun görsənir. Ancaq za-bit Orxan Rüstəmovun maraqlı söhbəti yoluñ uzunluğunu hiss etməyimiz imkan vermir. "Yeni salınan hərbi hissəmizlə tanış oldunuz. Hərbi hissəmizin açılışında Müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak etmişdi. Ordu quruculuğu sahəsində görülen işlər ölkə rəhbərliyinin Azərbaycan Ordusuna olan etimadının bariz nümunəsidir. Yeni hərbi hissələrinin açılış şəxsi heyətin dəha güclü və dəha hazırlıq olması üçündür. Bu gün Azərbaycan əsgəri qarşıya qoyulan istənilən tapşırığın öhdəsindən layiqincə gəlmək iqtidarındadır. Şəxsi heyətin döyük ruhunun yüksəlməsinə təsir edən əsas amillərdən biri yuxarı

komandanlığın onları ziyarət etməsidir. Rəhbərliyin cəbhəyəni ərazi lərə şəxsi heyətlə görüşməsi, əsgərlərin qayğı və problemləri ile maraqlanması onların mənəvi-psixoloji hazırlığına böyük təsir göstərir. İndi gedəcəyimiz bölmənin şəxsi heyəti təcrübəli zabitlərin rəhbərliyi altında keçirilən təlimlərdə qarşıya qoylan tapşırıqları yüksək dəqiqliklə və operativ surətdə icra edir". Bölmənin şəxsi heyətini görmək üçün səbirsizlənirəm.

Şəxsi heyət səliqəli şəkildə topların ətrafında düzülüb, komandırın verdiyi tapşırıqları çevik icra edir. Əsgərlər "döyük" və "səfər" komandalarını normative uyğun icra edirlər. Hər kəs öz

raq mənim qazanılacaq qələbəyə olan inam hissimi daha da artırır. Əminlikle deyə bilərik ki, bugün ordu sıralarında xidmət edən artilleriyaçılarımız tanınmış topçu generallarımız Səmed bəy Mehmandarov və Əlağa Şıxlinskiyin layiqli davamçısı olmaq yolunda uğurla addımlayırlar. Müəllimlərim tərəfindən qazandığım artilleriya biliklərimi bu gün tabeliyimdə xidmət edən şəxsi heyətə həvəslə öyrədirem. Artilleriya ixtisasından məlumatı olan hər bir kəs yaxşı bilir ki, icra edilən hər bir proses dərs və təlimlərdə qazanılan təcrübələrin, eləlxüsəs gərgin eməyin üzərində qurulur. Şəxsi heyət o qədər təcrübə toplamalıdır, ki,

mandırlarımız bizi həm nəzəri və praktiki cəhətdən döyükə hazırlayırlar. Hər birimiz öz növbəmizdə çalışırıq ki, onların verdiyi tapşırıqların öhdəsindən layiqinçə gelməyi bacaraq".

Digər əsgər Fərid İsmayılov bildirdi ki, Vətəni qorumaq ən ali vəzifələrdən biridir. "Onun hər qarışını göz bəbəyimiz kimi qoruma, canımızdan ezzət bilməliyik. Düşmən tezliklə layiq olduğunu cezəni alacaq. Çünkü komandirlərimiz tərəfindən keçirilən dəslərin dərindən mənimsənilməsi təlimdəki uğurların başlıca səbəbidir. Mühabibə olacaq təqdirdə, təlimdə qazanılan uğurları Büyük Qələbəyə sonlandıracaq. Təlimlərdəki uğurların arxasında gərgin emək və ciddi hazırlanıqlar dayanır. Döyük hazırlığımızla yanaşı, mənəvi-psixoloji hazırlığımız da yüksəkdir. Hər birimiz döyükə tam hazırlıq və xalqımızın çıxdan gözlədiyi qələbə müjdəli xəbərin carçısı olmaq arzusundayıq".

Əsgər Orxan Talıbov və əsgər Cahid Zülfüqarov müxtəlif dövrlərin çağırışçıları olmalarına baxmayaraq dərs zamanı bir-birilərini tamamlayırlar. Bu, komandirlərin əməyi sayəsində bölmənin ümumi uğurudur. Onların hər biri vurğuladı ki, ərazi bütövlüyümüzü mühabibə yolu ilə bərpa etmək məqsədilə qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirməye həzirdirlər. "Komandirlərimiz təsdiq edilmiş döyük hazırlığı planına əsasən, biza keçidkəri dəslərdə ixtisas, taktiki və atış bacarıqlarımızı sınadıqdan keçirirler. Hər kəs öz üzərinə düşən vəzifədən xəbərdardır. Aramızda yeni qatılan yoldaşlarımıza önce silahın taktiki-texniki xüsusiyyətlərini öyrədirik, silahlı davranışın qaydalarında öz köməyimizi əsirgəmirik", - deyə əsgər Orxan Talıbov qeyd etdi.

- Komandirlərimizlə yanaşı, xidməti çox olan əsgər yoldaşlarımıza da təcrübələrini bizimlə bölüşürələr. Komandirlərimiz bizim qayğılarımızla maraqlanır, hər hansı bize qaranlıq qalan məsələlərdə öz köməklerini əsirgəmirələr. Rehbər heyətin de bizi tez-tez ziyanət gəlməsi hər birimizi xidmətə daha da ruhlandırir. Bizlər də öz növbəmizdə hərbi biliklərimizi daim artırmalı, nizam-intizamlı olmalıdır, - deyə əsgər Cahid Zülfüqarov fikrini tamamladı.

Əsgər Renat Rəhimxanov batareyanın gündəlik fəaliyyəti ilə bağlı bizi məlumatlandırdı. "Bölməmiz günün nizam qaydalarına uyğun olaraq fəaliyyətini təşkil edir. Hər birimiz fərqliyik ki, mühabibə hər an labüdüdür. Döyükərə başlayacağı təqdirdə dəqiq və sərrast atışlarla düşməni məglub edəcəyimiz günü səbirsizliklə gözləyirik. Ko-

məşgələləri keçirilir. Praktiki dəslərimiz açıq ərazidə təşkil olunur. Həmçinin bölməmizin fiziki hazırlığını nəzarətdə saxlamaq üçün idman meydancası da şəxsi heyətin istifadəsindədir. Məlumdur ki, artilleriya yüksək fiziki güc tələb edən qoşun növüdür, şəxsi heyətin fiziki göstəriciləri nəzarətdə saxlanmalıdır. Bundan başqa yüksək riyazi biliyə malik olan şəxs hesablayıcı vəzifəsinə yerinə yetirir. Bir sözle, şəxsi heyətin əsl döyükü ki mi formallaşması üçün bölməmizdə istənilən şərait yaradılıb. Hər birimiz Vətənə müqəddəs borcunu ödəyir, üzərindəki məsuliyyəti dərindən hiss edir, xalqın inamını qəlbən duyuruq. Hər kəs bilməlidir ki, Azərbaycan əsgəri bu adı daim yüksəkdə tutacaq, milletimizə daim başuculuğu getirəcək. Azərbaycan Ordusunun şəxsi heyətinin xalqımıza qələbə bəxş etməsi üçün döyük ruhu da var, qələbe əzmi də. Yeganə gözəldiyimiz Silahlı Qüvvələrimizin Ali Baş Komandanının döyük emridir."

Bu onu göstərir ki, Azərbaycan əsgəri öz hərbi biliklərini artırır ve tezliklə torpaqlarımızın işğaldan azad olunması üçün qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirməyə hər an hazırlır. Əsgərlər Terlan Əzizov, Əbülfəz Sərdarov və Elxan Mehdiyadə Vətənə, xalqa sədaqətə xidmət etməkdən, müqəddəs yoluñ yolcusu olmaqdan qurur duyuqlarını bildirdilər. Gənc Vətən müdafiəçiləri qeyd etdilər ki, güclü ordunun əsgəri adını daşımaq fəxrdır. Qədim dövrdən ömrünü Vətənən müdafiəsinə həsr edən, qəlbə Vətən sevgisi, xalq eşqi ilə döyünen hər bir kəsin müqəddəs amalı Vətənə sədaqət, xalqa xidmət olub və bu gün də belədir. Vətən müdafiəçisi olmaq uzaqdan göründüyü kimi asan deyil. Bu müqəddəs vəzifənin icraçısı olmaq böyük hünər və yüksək savad tələb edir. Ali Baş Komandanın və xalqımızın ordu sıralarında xidmət edən oğullarımıza olan inamı və etimadı bu işin məsuliyyət yükünü ağırlaşdırısa da, onların vəzifələrinin öhdəsindən layiqince gəlmələrinə əsas təkan verən amillərdəndir. Hər zaman olduğu kimi, Vətən müdafiəçiləri ilə tanışlıqdan mənəvi rahatlıq tapırıq. İnanırıq ki, tariixen ata-babalarımızın qanıyla suvarılan Vətənimizin bugünkü müdafiəçiləri üzərinə düşən məsuliyyətdən xəbərdardır və xalqın onlara olan etimadını layiqince doğrultmaqdadırlar.

**Baş leytenant
Fuad CƏFƏROV,
"Azərbaycan Ordusu"**

Döyük hazırlığı Təlimdə qazanılan uçurlar Böyük Qələbə ilə sonlandırılacaq



üzərinə düşən vəzifəni böyük həvəslə yerinə yetirir. Dərs prosesi başa çatdıqdan sonra zabit Orxan Zeynalova söhbətələşir. Artilleriyaçı zabit komandırın öz təcrübələrini şəxsi heyətlə mübadilə etməyin vacibliyini qeyd etdi. "Tədris planına uyğun olaraq keçirilən sinif və cöl dəslərində bölmənin şəxsi heyət artilleriya ixtisasına aid biliklərini artırır, silahdan istifadə qaydalarını övrənir, həmçinin silahın taktiki-texniki xüsusiyyətlərini dərinən mənimsəyir. Bir sözə, bölməmizin şəxsi heyəti ona təkim olunan cihazla yaxından tanış olur. Baş tutan təlimlərdə şəxsi heyət öz nəzəri biliklərindən əlavə, praktiki verdişlərini de artırır, qarşıya qoyulan tapşırıgi uğurla icra edir. Keçirilən dəslərdə əsgərlərin göstərdiyi mübarizə əzmi bir komandır ol-



Döyüş meydanında və beynəlxalq müstəvidə əldə edilən uğurlar Ali Baş Komandanın sarsılmaz qətiyyətinin göstəricisidir

Mehman SÜLEYMANOV,
Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru,
tarix elmləri doktoru, ehtiyatda olan polkovnik

(I məqalə)

İfrat millətçilik təfəkkürünün məngənəsində qalmış Ermenistanın hərbi-siyasi rəhbərliyinin iyulun 12-17-də Azərbaycan-Ermənistən dövlət sərhədinin Tovuz rayonu istiqamətində həyata keçirməye çalışdığı hərbi təxribatın qarşısının uğurla alınması, heç şübhəsiz ki, xalqımızın müasir tarixinin şanlı səhifələrindən birini təşkil edir. Çünkü bəlkə heç düşmənin də gözləmədiyə halda Azərbaycanın dövlət rəhbərliyinin qətiyyəti və düzgün təşkilatçılığı, ordu rəhbərliyinin səriştəli peşəkarlığı, Azərbaycan əsgər və zabitlərinin şücaeti və fədakarlığı bütün xalqımızın coşqun iradəsi ilə birləşərək güclü və vahid bir axına çevrildi, Azərbaycan dövlətinin qüdrətini ortaya qoydu. Büyükdən kiçiye hər bir insan cəbhədə düşmənlə üzbezərək bütün hərbçilərimizə dəstək oldu, Azərbaycan özü boyda bir mübarizə meydanına çevrildi, bütün dünyani heyrətə salacaq bir həmrəylik nümayiş etdirildi. Baş verənləri qiyametləndirirək Tovuz hadisələri bizim üçün yalnız qəfil hücumu ile məqsədinə nail olmaq istəyen düşmənin yerinə oturulması ilə elamətdar deyil. Bu hadisələr, eyni zamanda, onu da nümayiş etdirdi ki, Azərbaycanın dövlətçilik həyatında xüsusi bir yeri olan Ali Baş Komandanlıq institutu da kifayət qədər yetkin bir qurum kimi formalaşıb və ölkə Prezidenti İlham Əliyev tərəfindən rəhbərlik edilən bu qurum Azərbaycanın dövlət maraqlarının müdafiəsində uğurlu fealiyyət ilə müstəqillik tariximizə şərəflə səhifələr yazmaqdadır.

Ali Baş Komandanlıq mahiyət etibarile ölkə daxilində hərbi və siyasi hakimiyyətin bir şəxsən cəmləşdirilməsi deməkdir. Bu anlayış siyasi dövriyyəyə ilk dəfə XVII əsrde getirilmişdir, onun ifadə etdiyi məzmuna hələ qədim dövrlər tarixindən rast gəlmək mümkündür. Dünya tarixində Makedoniyalı İsgəndər, Qədim Roma dövlətinin böyük fatehləri hərbi və siyasi hakimiyyətin birləşdirilməsinin bariz nümunələri sayıla bilərlər. Azərbaycanın qədim və orta əsrlər tarixində də hərbi və siyasi hakimiyyətin bir adamda birləşdirilməsinin çoxlu nümunələri mövcuddur. Hətta demək mümkündür ki, XIX əsrin əvvəlində baş vermiş Rusiya işğalına qədər Azərbaycan torpaqlarında yaranmış dövlətlərin hamisində hərbi və siyasi hakimiyyət birləşdirilmişdi. Bu dövlətlərin rəhbərləri həm də qoşunların rəhbərləri idilər. Rəsmi şəkildə isə Ali Baş Komandan ifadəsi dünya siyasetində ilk dəfə XVII əsrde İngilterə, Şotlandiya və İrlandiya kralı I

Karl tərefindən imzalanmış sənədlərdə əksini tapmışdı. Amma o zaman Ali Baş Komandan yalnız birləşmiş qoşunların ümumi rəhbəri üçün nəzərdə tutulmuş ifadə idi.

Ali Baş Komandanın anlayışının müasir təcrübəsinin formallaşması isə təxminen XX əsrin 30-40-ci illerine təsadüf edir. İkinci Dünya müharibəsi isə Ali Baş Komandanlıq institutunun formallaşmasını dövlət idarəciliyinin aktual məsələlərindən birinə çevirdi və hazırda bu təcrübə demək olar ki, dönyaının bütün dövlətləri tərefindən istifadə olunmaqdadır.

Ali Baş Komandanlıq institutunun formalşdırılması zəruriyyəti, əslində, hər bir dövlətin əl atmaq məcburiyyətində qaldığı hərb işinin mahiyyətindən irəli gelir. Müharibələr bu gün də bəşəriyyətin cığırdaşı olaraq qalmaqdadır və tarixi inkişaf heç də onların baş verme ehtimalını aradan qaldırmayıb. Onun qarşısının alınması (təcavüzkar dövlətlər üçün isə onun başlanması) üçün həm ölkənin çox böyük canlı və maddi ehtiyatlarının hərəkətə getirilməsi, həm də bu işə rəhbərliyin mərkəzləşdirilməsi obyektiv bir zərurətdir. Əks təqdirde müharibənin artan ehtiyaclarını ödəmək və müharibədən qalib çıxməq mümkün olmaz. Bu mənada dövlət aparatının cevik və davamlı fealiyyət göstərməsi, ölkənin iqtisadi və səfərbərlik ehtiyatlarının hərb işi ilə səmərəli uzlaşdırılması müharibənin aparılması üçün həyati əhəmiyyət kəsb edən vaxt itkisini aradan qaldırmaya imkan verər. Ali Baş Komandanlıq institutunun yaradılmasında məqsəd də məhz müharibə dövrü və ya müharibəyə hazırlıq dövrü hərbi-siyasi idarəciliyinin cevikliyinə nail olunmasıdır. Çünkü ölkənin və cəmiyyətin bütün ehtiyatlarını özündə cəmləmiş olan dövlət rəhbəri onların birbaşa hərbi ehtiyaclarla istiqamətləndirilməsi imkanlarına malikdir və bununla bağlı onun hər hansı bir orqan qarşısında məsələ qaldırmasına ehtiyacı da qalmır. Hərbi ehtiyacların müəyyənəşdirilməsinin və onların aradan qaldırılmasının bir şəxsən cəmlənməsi isə qarşida duran vəzifələrin daha cevik həll edilməsinə şərait yaratır. Bu mənada Ali Baş Komandan cəmiyyətin və dövlətin bütün potensialını səfərbərliyə almaqla ölkənin müdafiəsinin təmin və təşkil edilməsinin bütün məsuliyyətini öz üzərinə götürmüş ali vəzifəli və səlahiyyətli bir şəxsdir. Bu səlahiyyət, bir qayda olaraq, ölkə prezidentinə və ya ölkənin ali səlahiyyətli şəxsine həvalə olunur.

Azərbaycanın dövlətçilik həyatında Ali Baş Komandanlıq institutunun ne dərəcədə əhəmiyyət kəsb etməsini elə yaxın tariximizdən də görmək müm-



kündür. Müstəqilliyin bərpasının ilk illərinin hərbi uğursuzluqlarının başlıca səbəblərindən biri məhz Ali Baş Komandanlıq institutunun formalşaması və ya formalşdırılmaması idi. Bunun nəticəsi idi ki, ölkənin potensialının hərbi məqsədlər üçün düzgün istiqamətləndirilməsinə nail olunmadı, dövlətin rəhbərliyi ordunun rəhbərliyini nəzəret altına getirə bilmədi, ordu rəhbərliyi milli maraqların müdafiəsindən kənardan qalmaq idarəolunmaz bir qüvvəyə çevrildi. Bunu elə o zamankı respublika rəhbərləri də öz müsahibələrində və ya zillərində etiraf ediblər. Dövlət idarəciliyində yaranmış xaos və özbaşınalıq isə son nəhayətde Azərbaycanın müdafiəsində məlum ağır nəticələrə gətirib çıxardı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındaki çıxışında da müstəqilliyin ilk illərində Azərbaycanın rastlaşdığı bir çox bələllərin məhz bu xaosa bağlı olduğunu bildirirdi: "... o vaxt Azərbaycanda xaos, anarxiya idi, onlar (ermenilər - M.S.) bundan istifadə edib torpaqlarımızı zəbt etdilər". Bu xaos və anarxiya Ali Baş Komandanlıq institutunun vəzifəsində də özünü göstərirdi və əslində, həmin illərdə bu institutun işlək və real bir qurum kimi mövcudluğundan səhəbat açmaq da mümkün deyil.

Azərbaycanda Ali Baş Komandanlıq institutunun formalşdırılması və onun dövlət idarəciliyində strateji bir quruma çevrilmesi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. İlham Əliyevin prezidentliyi dövründə isə bu institut öz inkişafının daha yüksək səviyyəsinə qalxaraq ölkənin müdafiəsinin bütün məsuliyyətini öz üzərinə götürmüştür.

Ölkənin hərbi-strateji organlarını özündə birləşdirən Ali Baş Komandanlıq institutunun bütün fealiyyəti, sözsüz ki, Prezident İlham Əliyevin şəxsinə təmsil olunan Ali Baş Komandan tərefindən müəyyənəşdirilir, planlaşdırılır və onun təşkilatçılığı altında da həyata keçirilir. Bu fealiyyət sahəsi kifayət qədər məxfi bir sahədir və bu sahənin məsuliyyəti,

gərginliyi, ölkənin ali maraqları üçün qarşıya çıxan sınaqların necə aradan qaldırılması, idarəciliy və təşkilatçılıq zəhməti geniş ictimaiyyət üçün açıq olmayan məsələlərdir. İnsanlar isə daha çox yüksək və dəqiq təşkilatçılıqla, mövcud potensialın məqsədyönlü və səmərəli şəkildə səfərbərliyə alınması və bütün reallıqların düzgün ölçülüb-biçiləməsi ilə əldə edilmiş nəticələri görəndən sonra Ali Baş Komandanın fealiyyətinə öz münasibətlərini ifadə edirlər. Hətta Tovuz hadisələri ilə bağlı Müdafiə Nazirliyinin Metbuat Xidməti tərəfindən davamlı olaraq yeterli məlumatlar verilsə də, kütləvi informasiya vasitələri tərefindən geniş məlumatlar yayılsa da, ölkəmizin Prezidenti İlham Əliyevin Ali Baş Komandan kimi bu hadisələrin idarə edilməsi ilə bağlı fealiyyətin bütün detallarını görmək, sözsüz ki, mümkün deyildir. Bunu Prezident və Ali Baş Komandan İlham Əliyev özü də Nazirlər Kabinetinin iyulun 15-də olmuş iclasında etiraf edirdi: "Əməliyyat haqqında bundan artıq deyim istəməzdim. Çünkü bu, hərbi sirdir, məxfi xarakter daşıyır. ... Nə mümkün olubsa, onu göstərmək, hesab edirəm ki, indiki mərhələdə bundan artıq informasiya vermək düzgün olmazdır".

XIX əsrin birinci yarısında yaşamış Prussiya generalı və hərbi nəzəriyyəci Karl fon Klauzevitş özünün bu gün də dünya hərb nəzəriyyəciliyinin zirvəsi sayılan "Müharibə haqqında" əsərində yazırkı ki, siyasi və hərbi hakimiyyəti özündə birləşdirən dövlət rəhbərinin məhərəti yeni tətbiq edilən ideyanın ses-küülü görünüşündə deyil. Əksine, burada heyranlığa səbəb sakit halda qərarlaşdırılmış məqsədin uğurla sonluğa çatması, planlaşdırılan və həyata keçirilən bütün fealiyyətin sessiz harmoniyasıdır. Bu sözləri bütünlükle Ali Baş Komandan kimi İlham Əliyevin rəhbərliyi altında Tovuz hadisələrinin uğurla başa çatdırmasına da şamil etmək olar. Çünkü pafoslu görüntü yaradımadan Azərbaycan dövlətçiliyinə qarşı istiqamətlənmiş və arxasında böyük dövlətlərin dayandığı son dərəcə məkrli bir təxribatın qarşısı İlham Əliyev və xas olan bir inam və soyuq-qanlıqla alındı və bu zaman onun dövlətçilik məsuliyyəti ilə əməli fealiyyəti məntiqi bir harmoniyada üzə çıxdı.

Bütünlükə qeyd edilməlidir ki, Tovuz hadisələrinin Azərbaycan dövlətçiliyi üçün uğurlu sonluğu İlham Əliyevin Ali Baş Komandan kimi əzmkar fealiyyətinin daha bir əməli nəticəsidir. Daha geniş planda isə Tovuz uğuru Azərbaycan dövlətçiliyinin uğurudur. Bu dövlətçiliyin möhkəmləndirilməsi üçün qarşıya hansı vəzifələrin qoyulduğunu isə İlham Əliyev özü belə açıqlayırdı: Azərbaycan Respublikasının ərazi bütövüyünün təmin ediləsi, Azərbaycanın güclü müdafiə qüvvələrinin yaradılması, Azərbayca-

nın haqq işinin beynəlxalq aləmdə daha geniş şəkildə dəstəklənməsinə, Azərbaycan xalqının iradesini ifadə etmək-lə xalqla iqtidar arasında möhkəm birliliyin əldə edilməsinə nail olunması, Azərbaycan daxilində siyasi-iqtisadi sabitliyin, mübariz mənəvi əhval-ruhiyyənin qorunub saxlanması və s.

Bu gün qarşıya qoyulmuş bu vəzifələr artıq reallığa çevriləlib. Məhz bunun nəticəsidir ki, Tovuz təxribatının qarşısının alınması zamanı yeni bir tarixi qələbə əldə edildi, düşmənə layiqli cəza verildi. Bütün xalqın qururunu və sevincini kürədən həmin qələbənin təşkilatçısı ise Ali Baş Komandan kimi İlham Əliyev idi.

Tovuz hadisələrinin qarşısının uğurla alınmasının bir neçə obyektiv və ciddi göstəricisi vardır ki, onlar da Ali Baş Komandan kimi İlham Əliyevin məqsədyönlü, Azərbaycanın milli maraqlarına yönəlmış fealiyyətin kimse tərefində inkar edilməsi mümkün olmayan nəticələridir.

Ən başlıca göstərici, heç şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, Azərbaycanın söz sahibinə çevriləməsi, onun qüdretinin artırmasıdır. Doğru-düzgün seçilən siyaset Azərbaycanın dünya dövlətləri arasında layiqli yə tutmasına yol açıb. Bu gün Azərbaycan dünyada mövcud olan bütün obyektiv çətinliklərə baxmayaraq sürətlə və davamlı şəkildə inkişaf edən bir ölkədir. Bu inkişafın memarı isə dövlətin rəhbəri və Ali Baş Komandanı İlham Əliyevdir. Elə Tovuz hadisələrindən sonrakı çıxışlarının birində Azərbaycanın güclü dövlətçiliyə malik olması haqqında Prezident İlham Əliyev belə deyirdi: "Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarinin güclü iradəsi var və on önemli siyasi xalqın dəstəyi var. ... Bu gün Azərbaycan hem beynəlxalq müstəvidə, hem ölkə daxilində, hem mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevriləib. Bunu biz yaratmışq, Azərbaycan xalqı yaradıb. Bu gün xalq-iqtidar birliliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir. ... Bu gənə qədər bizim bütün addımlarımız uğurlu olub - istər döyüş meydanında, istər daxili siyasi müstəvidə, istər daxili vəziyyətlə bağlı, iqtisadi və digər sahələrdə".

İndi Azərbaycan müstəqil və ardıcıl siyaset yeridən, dünya dövlətlərinin hesablaşdırığı və dünya təhlükəsizliyinin təmin edilməsində özünəməxsus rol olan bir dövlətdir. Azərbaycan öz inkişafının bütün parametrləri ilə müstəqilliyini miskin və mağmūn bir duruma çevirən Ermənistəni xeyli dərəcədə qabaqlamaqdadır. Yalnız onu demək kifayətdir ki, İlham Əliyevin prezident seçildiyi 2003-cü ildə respublikanın dövlət büdcəsi 1,5 milyard ABŞ dolları olduğu halda, bu gün həmin büdcə 25 milyard dollarla çatıb, dövlətin valyuta ehtiyatları isə 51 milyard dolları ölüb.

"Tank biatlonu" müsabiqəsində iştirak edəcək komandaların püşkatması keçirilib



Rusyanın Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları-2020" yarışlarının "Tank biatlonu" müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, püşkatmadə komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 23-də yarışların ilk günündə çıxış edəcəklər. Komandamız Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə yarışacaq.

Iştirahət günlərində türkiyəli hərbçilərin gəzintisi təşkil olunub



Azərbaycan Respublikası ilə Türkiye Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə keçirilən birgə genişmiy়aslı təlimlərdə iştirak edən Türkiye Silahlı Qüvvələri şəxsi heyətinin bir qrupunun iştirahət günlərində gəzintisi təşkil olunub.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, qonaqlar Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edərək orada nümayiş etdirilən eksponatlarla tanış olub və zəngin təəssüratlar əldə ediblər.

Ukraynada məkrli erməni siyaseti növbəti dəfə iflasa uğrayıb

Ukraynada məkrli erməni siyaseti növbəti dəfə iflasa uğrayıb. Ukrayna Dövlət Təhqiqat Bürosu ölkədə qondarma "erməni soyqırımı"nın tanınmaması barədə göndərdiyi məktub əsasında Xarici İşlər nazirinin müavini, GUAM yanında Milli Əlaqələndiriçi Vasili Bodnara qarşı açdığı cinayət işinə xitam verib. Bununla da Ermənistən hakimiyətinin, ona xidmət edənlərin hiyləgər siyaseti puç oldu. Ukrayna-Ermənistən parlamentlərarası dostluq qrupunun həmsədrinin müavini, hakim "Xalqın xidmətçi" si partiyasından deputat, ermənipərəst Darya Volodinanın "xidməti" növbəti dəfə ugursuzluğa düşər olundu. Tezliklə haqq öz yerini tapdı və ermənipərəst qüvvələrə yerləri göstərildi. Artıq Ukraynada qondarma "erməni soyqırımı" mövzusu üfunat iyi verən havaya bənzəyir. Hər dəfə havaya buraxılan "erməni soyqırımı" məsələsi elə havadaca qalır. Bu məsələnin bir neçə dəfə Ali Radanın müzakirəsinə çıxarılmış, Ukraynanın rəsmi orqanları tərəfindən pişənilməsi cəhdli hər dəfə "daşa dəyərək", Ermənistən hakimiyətinin havadarlarının "üzünə çırpılıb". Onlar bunun ağrısını hələ də çəkirlər.

Ermənistən dövləti bir daha anlamlıdır ki, Ukrayna onların arzuladığı məkan olmayıcaq. Çünkü rəsmi Kiyev heç vaxt haqqı tapdalayaraq, Türkiye və Azərbaycan kimi strateji, dəst ölkələrlə münasibətlərini korlamaz. Əksinə, son zamanlar Ukrayna Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ münacişəsi ilə bağlı verdilər sərt bəyanatlar bir daha göstərdi ki, Ermənistən onlar üçün əhəmiyyətsiz dövlət olaraq qalır. Tovuz hadisələri zamanı rəsmi Kiyevin tutduğu mövqə isə Ermənistən özündən çıxardı. Ermənilər diplomatik qalmaqla yaranan hərəkətlərlə özlərini ifşa etdilər.

Rəsmi Yerevanın yarıtmaz və ugursuz xarici siyaseti yürüdüyüն artıq erməni analitikləri və ekspertləri özləri də etiraf etməkdədirler. Onlar Ermənistən dövlət kimi faktiki olaraq təcrid vəziyyətinə düşdürüyü söyləyirlər. Ermənistən baş naziri Nikol Paşinyanın BBC "HARDTalk" verilişinin aparıcısı Stiven Sakurun suallarını cavablandırırkən nümayiş etdirdiyi savadsızlığı, naşılığı rəsmi Yerevanın yarıtmaz fəaliyyətinin daha bir bariz nümunəsidir. Məhz ona görə Paşinyanın bu müsahibəsi də erməni siyasetçiləri tərəfindən sərt tənqid olundu.

Bütün bunlar göstərir ki, bu gün Ermənistən hakimiyəti "dəlilər yığıncağı"na bənzəyir və bu məntiqə soykənən qərarlar da yalnız məglubiyyətə düşərdir. Ona görə də Ermənistən dünyadan təcrid olunmaqdə davam edəcək, onun məkrli siyaseti "ayaq açsa da, yeriməyəcək".

Azərbaycan hərbçiləri Moskvada "Sərhədsiz dostluq" festivalında iştirak edirlər

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, "Beynəlxalq Ordu Oyunları-2020" çərçivəsində Moskvada "Sərhədsiz dostluq" festivalı keçirilir. Festivalda Azərbaycanı Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı təmsil edir.



Festivalda hərbçilər təmsil olunduqları ölkənin və digər dünya xalqlarının mahnı və

marşlarını, rəqsleri ifa edirlər. Hərbçilərimizin ifasında təqdim edilən milli hərbi marşlar,

o cümlədən Azərbaycan xalq çalğı alətlərinin sədaları altında milli geyimlərdə rəqsler yerli və xarici tamaşaçıların reğbetini qazanıb.

Eyni zamanda, festival çərçivəsində Azərbaycan Mədəniyyət Günləri keçiriləcəkdir. Bu tədbirdə xalqımızın qədim köklərə bağlı mədəniyyəti, folkloru, tarixi özündə əks etdirən müxtəlif stendlər, eksponatlar, suvenirlər, xalçalar, kitablar, Azərbaycanda istehsal edilən ərzaq və digər məhsullar təqdim olunacaq.

50-dək ölkədən minden artıq müsikiçi, vokalist və rəq-qasın iştirak etdiyi festival sentyabrın 5-dək davam edəcək.

Hikmət Hacıyevin açıklamasına Türkiyə mətbuatında geniş yer ayrılib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələləri səbəsənin müdürü Hikmət Hacıyevin Ermənistən Xarici İşlər Nazirliyinin Türkiyəyə qarşı ittihamlarla çıxış etməsi ilə bağlı açıklamasına qardaş ölkənin aparıcı kütüvə informasiya vasitələrində geniş yer ayrılib.

AZƏRTAC xəber verir ki, yazıldıda dövlətimizin başçısının Türkiyə hərbi heyətini qəbul edərkən vurğuladığı "Azərbaycan" və Türkiyə daim bir-birinin yanındadır. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur" ifadəsi də əksini tapıb.

Eyni zamanda, qardaş ölü-

kənin KIV-ləri yazır ki, Azərbaycan Prezidentinin köməkçisi "Ermənistən dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar zamanı qardaş Türkiyənin Azərbaycana verdiyi qəti dəstəyi, ölkəmizdə keçirilmiş birgə hərbi təlimləri, Türkiyənin Müdafiə naziri başda olmaqla, ordu rəhbərliyinin ölü-

kəmizə səfərini yüksək qiymətləndiririk" deməkələ iki qardaş ölkənin münasibətlərini dəyərləndirir.

Diqqətə çatdırılır ki, Türkiyə beynəlxalq hüquqa uyğun olaraq, bölgədə öz haqqını, maraqlarını və mənfəətini qoruyur. Azərbaycan qardaş ölkənin Şərqi Aralıq dənizindəki mövqeyini birmənalı dəstekləyir.

Anadolu və İHA xəbər agentlikləri, "Sabah" qəzeti, A HABER televiziya kanalı və digər mətbu orqanları tərəfindən yayılan informasiya Türkiyənin digər KIV-ləri tərəfindən də sürətlə yayımladır.



Əhmədiyyə Cəbrayilov - 100

Əfsanələşən partizan ömrü

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ığid oğlu Əhmədiyyə Cəbrayilovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda 2020-ci ilin sentyabrında Azərbaycan xalqının ığid övladı, ikinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayilovun anadan olmasının 100 illiyinin tamam olduğu vurğulanıb.

Bildirilək, Əhmədiyyə Cəbrayilov bəşəriyyətin XX əsrde mərəz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadəti döyüş yolu keçib. 1941-ci ildə mühərbiyənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayilov daha sonralar Fransa Müqavimət hərəkatında feal iştirak edib. Əhmədiyyə Cəbrayilovun yüksək bacarıqla həyata keçirdiyi coxsayı keşfiyyat əməliyyatlarındakı misilsiz səcaətləri layiqince qiymətləndirilib. Fransa dövletinin orden və medalları ilə təltif edilmiş həm-vətənimiz, eyni zamanda, Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilib. Əhmədiyyə Cəbrayilovun Vətənimizin suverenliyi və ərazi bütövlüğünün qorunması uğrunda döyüslərdə canını feda edərək uca şəhidlik mərəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayilov Azərbaycanın ilk Milli qəhrəmanlarındandır.

Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından əzaqlarda layiqincə yaşıtmış Əhmədiyyə Cəbrayilovun ığidlilikləri işgal altındaki torpaqlarımızı hər an azad etmeye qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fedakarlığın parlaq rəmzi, hüner və cəsarətin bariz nümunəsidir.

Sərəncama əsasən, gənc nəslin Vətənə məhəbbət ruhunda təbiyəsində xüsusi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqının cəsur ığidi Əhmədiyyə Cəbrayilovun anadan olmasının 100-cü ildönümünün qeyd edilməsi məqsədile Xarici İşlər Nazirliyinə Müdafie, Mədəniyyət və Tehsil nazirlikləri ilə birlikdə əfsanəvi partizan Əhmədiyyə Cəbrayilovun 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələlərlə həll etmek barədə tapşırıq verilib.

Sürtələ silahlanan faşizm və yapon millitarizmi bəşəriyyəti böyük təhlükə qarşısında qoyur, ikinci Dünya müharibəsinə doğru aparırdı. Nəhayət, faşist Almaniyası keçmiş Sovetlər İttifaqı ilə bağladığı hückum etməmək haqqında müqaviləni köbdə surətdə pozaraq 1941-ci il iyunun 22-də qəflətən mühəribəyə başladı. Düşmənin təpədən-dırnağadək dövrünün müasir silahları ilə silahlanmış və hərtərəfli təlim görmüş 5,5 milyon nəfərlik canlı qüvvəsi, yüksək

sək hərbi texnika ilə təchiz edilmiş 190 diviziyası Barents dənizindən uzanan beş min kilometrlik ərazidə cəbhə boyu hückuma keçdi. Artıq faşist Almaniyası 1941-ci ilin iyul ayınadək Polşanı, Avstriyani, Çexoslovakıyanı, Yuqoslaviyanı, Yunanistanı, Avropanın bir sıra ölkəsini və Fransanın xeyli ərazisini tutmuşdu. Eyni zamanda faşist Almaniyası öz ələtiləri olan İtalya, Rumiñiya, Macaristan və Finlandiya da daxil olmaqla işğal etdiyi bütün ölkələrin iqtisadi, hərbi, mədəni və digər potensiallarını öz əlində cəmləşdirmiş böyük güce malik idi.

Bu dəhşətli mühərbiyənin dünaya getirdiyi bələlər, faciələr illər ötdükçə tarixin qan yaddaşında əbədi qalacaqdır. İlk gündən faşizmle mübarizədə Azərbaycan xalqı müsəlləh əsgər kimi silaha sarılıraq, ön və arxa cəbhədə, eləcə də işğal edilmiş ərazilərdə aydın mübarizə programı ilə fəaliyyət göstərib. Xalqımızın qəhrəman övladları cəbhədə olduğu kimi düşmən arxasında, da güclü partizan mühərbiyi aparır, ayri-ayrı partizan dəstələrində feal əməliyyatlar həyata keçirir, hərbi düşərgələrdə gizli antifaşist təşkilatlar yaradır, kütłəvi şəkilədə partizan dəstələrinə qoşulurlar. Azərbaycanlı hərbi əsirler İtaliyada, Fransada, Yuqoslaviyada, Çexoslovakıyada, Rumiñiyada, Macaristanda, Polşada, Bolqarıstanda, Almaniyadan özündə, bütün Qərbi Avropa ölkələrində faşizmə qarşı müxtəlif mübarizə formalarından istifadə edərək düşmənə ağır itkiler verib, yüzlərlə və minlərlə faşist obyektlərini dağıdırıb, on və yüz minlərlə düşməni məhv ediblər.

1942-1944-cü illərdə azərbaycanlı hərbi əsirler tərəfindən Polşanın Yedlinə, Almaniyadan Noyhamer-Etrans, Fransanın Rodez, İtaliyanın Udina və Triyestin Opçina şəhərlərinin yaşayış məntəqələrindən yaradılmış gizli antifaşist təşkilatları böyük üstünlüklərə malik idi.

Avropanın müqavimət hərəkatında faşizmle mübarizədə yüksək əsgəri şücaət və ığidlilik göstərmis həmyerilərimizdən biri de Əhmədiyyə Cəbrayilovdur. Fransa müqavimət hərəkatının feal iştirakçısı, ikinci Dünya mühərbiyi cəbhələrində böyük fədakarlıqlar göstərən Ə.Cəbrayilovun ömrü tarixlərdə, dastanlarda əfsanələşib.

O, 1920-ci il sentyabrın 22-də Şəki şəhərinin Oxud kəndində dünyaya göz açmışdı. Mühərbi Əhmədiyyənin həyatına güclü qasırga kimi daxil oldu. Atası və iki qardaşı cəbhədə qəhrəmanlıqla həlak oldular. Aile başsız qaldı. Anası və bacısı bütün ümidi dərinərəq Əhmədiyyəyə bağlamışdı. Lakin o doğmalarının qisasını almaq və Vətəninə dar günündə onun müdafiəsinə dayanmaq üçün könüllü olaraq cəbhəyə yollandı. İnsan itki-lərinin hədsiz olduğu bu mühəribənin ağrı-acısı demək olar ki, hər bir ailəyə dəymışdı.



İlk olaraq Əhmədiyyə 48-ci atıcı polkunda kiçik siyasi rehbər kimi xidmətə başlayır. Rostov, Lozovaya, Izyum şəhərləri uğrunda ağır döyüşlər gedirdi. Faşistlər bu şəhərlərin ələ keçirilməsinə strateji əhəmiyyət verirdilər. Döyüşçülərimiz mərdliklə vuruşur, faşistlərin zirehli texnikasının hücumlarını cəsarətə dəf edirdilər. Cəbhənin bu sahəsində döyüşçülerimizin tankları yox idi. Əhmədiyyənin döyüdüyü batalyon yeni mövqədə möhkəmlənmişdi. Qanlı və qeyri-bərabər döyüdüdə Cəbrayilov ağır yaralanır. Huşunu itirmiş döyüşü əsir düşür: 4167 nömrəli əsir.

Həbs düşərgələrinin dəhşətniciliği əsirlərinə qazaqmağa cəhd göstərərək hər dəfə onu tutub döyüşəyə salırlar. Əhmədiyyə Vətəndən çox-çox uzaqlarda Fransa torpağında faşistləri məhv edən partizan hərəkatına qoşulmağın və gizli təşkilatlarla əlaqə yaratmağın yollarını axtarırdı. Ona bu yolda partizanların rabitəçisi kimi gizli fealiyyət göstərən Janna adlı fransız qadın kömək edir. Əhmədiyyənin əsirlikdən xilası planını da o qurur. Janna onu evinde gizlədərək sağaldır və partizan dəstəsinə qoşulmasına teşkil edir. Əhmədiyyə dəstədə cəsarətə döyüşürdü. Ona elə gəldirdi ki, Rodezdə işgalçılara döyüşərək Fransanın azadlığını qoruyarkən, uzaq döyüdü öz doğma Vətəni Azərbaycanı da müdafiə edir. Əhmədiyyə faşistlərin silah anbarlarını yandırır, körpülləri, dəmir yollarını partladır, yuzlərlə düşməni məhv edirdi.

Növbəti əməliyyat zamanı strateji əhəmiyyətli körpünü partladarkən almanın partizanları təqib etməyə başlayır. Əhmədiyyə atəşlə döşməni dayandıraraq yoldaşlarının geri çəkilməsinə imkan yaradır. Başqa bir əməliyyat zamanı həyatını təhlükə qarşısında qoyaraq faşistlərin böyük bir benzin anbarını partladır və beləliklə, onları uzun müddət yanacaqsız qoyur. Növbəti əməliyyatların birində isə 500 fransız uşağının, çoxlu yaşı adamın Almaniyaya əsir aparılmışının qarşısını alır. Bordo şəhərində Əhmədiyyə döyüş dəstələri ilə birlikdə cəsarətli əməliyyat apararaq hitlerçilərin qərargahını ələ keçirir. Daha bir təhlükəli əməliyyati uğurla həyata keçirən alman feldfebeli forması geymiş Əhmədiyyə partizan yoldaşları ilə birliliklə.

də düşmənin hərbi texnika və əsgərlərlə dolu qatarını məhv edən zaman xəsarət alır. Bu zaman almanın onu özlərininki hesab edib müalicə olunmaq üçün hospitala yerləşdirirlər. Əhmədiyyə ayında özünü almanın hospitalında görür və çox çətinliklə partizanların yanına qayıda bilir.

Əfsanəvi partizan, xalqımızın ığid oğlu Ə.Cəbrayilovun döyüş salnaməsində çoxlu sayda belə uğurlu əməliyyatlar yer alıb. O, hətta bir müddət Albı şəhərində alman komendantı da olur. Fransanın hitlerçilərdən azad olunması uğrunda "Xarqo", "Frajı", "Qoçaq", "Ryus Armed" və başqa gizli adlarla fəaliyyət göstərən Ə.Cəbrayilovun öldürüləsi və əsir alınması üçün faşistlər 10 min alman markası mükafat təyin etmişdir.

Mühərbi qələbə ilə başa çatıldıqdan sonra Vətənə - doğma Azərbaycana yola düşməzdən əvvəl general Şarl De Qoll onu qəbul edərək əsəri ığidlılığınə görə təşəkkürünü bildirir. General ona yüksək mükafat - hərbi paradlarda generallardan irəlide getmək hüququ verən "Hərbi ığidlıya görə" medalı, Fransanın fəxri vətəndaşı sənədi və həmin ölkədə nəqliyyatın bütün növlərində pulsuz istifadə mandatını təqdim edir.

İgid həmyerlimiz Parisin faşistlərdən azad edilməsində xüsusi fərqləndiyine görə Fransanın on yüksək orden və medallı ilə təltif olunur. O cümlədən, Fransanın "Milli Legion" ordeninə layiq görülür. Fransanın komunist partiyasının baş katibi Moriz Torez göstərdiyi ığidlılığınə görə Ə.Cəbrayilova təşəkkür məktubu göndərir.

Hətta sonralar Fransanın prezidenti olan general Şarl De Qoll 1966-ci ildə Sovet İttifaqına rəsmi səfəri ərefəsində hakimiyyət orqanlarından xahiş etmişdi ki, onun səfər programına daha bir görüşü - özünün döyüş yoldaşı, həmyerlimiz, o zaman Şəki rayonunun Oxud kəndindəki Nərimanov adına kolkozda aqronom işleyən Əhmədiyyə Cəbrayilovun görüşünə də daxil etsinlər. Bu tarixi görüşdən sonra Əhmədiyyə özünün ikinci Vətəni - Fransa ilə, döyüşü dostları ilə əlaqələri bərpa edir. Onu da qeyd edək ki, ömrünün sonuna dək onun yanına xarici ölkələrdən tez-tez qonaqlar gəlirdi.

Ağır mühərbi sınaqlarından üzüağ, başısuca uzaq Fransa torpağından doğma Vətəninə geri dönen Əhmədiyyə Cəbrayilov 1994-cü il oktyabrın 10-da yol qəzasında faciəli surətdə döyüş dəstələri ilə əlaqələri bərpa edir. Onu da qeyd edək ki, ömrünün sonuna dək onun yanına xarici ölkələrdən tez-tez qonaqlar gəlirdi.

Ağır mühərbi sınaqlarından üzüağ, başısuca uzaq Fransa torpağından doğma Vətəninə geri dönen Əhmədiyyə Cəbrayilov 1994-cü il oktyabrın 10-da yol qəzasında faciəli surətdə döyüş dəstələri ilə əlaqələri bərpa edir. Onu da qeyd edək ki, ömrünün sonuna dək onun yanına xarici ölkələrdən tez-tez qonaqlar gəlirdi.

Faşizmle mübarizədə Azərbaycan xalqının adına dünyada şöhrət qazandıran və Fransanın müqavimət hərəkatının en feal üzvlərindən sayılan Ə.Cəbrayilovun qəhrəmanlıqla dolu şərəflə ömr yolu bu gün torpaqlarının erməni faşistlərindən azad edilməsi uğrunda döyüşlərə hər an hazır olan ordumuzu əsgər və zabitlərinə ən qiyametli örnekdir.

Lale HÜSEYNOVA,
"Azərbaycan Ordusu"

Cəbhədə tərədiləcək
təxribatlara görə bütün
məsuliyyət Ermənistən
hərbi-siyasi rəhbərliyinin
üzərinə düşəcək

*Ermənistən tərəfindən
Azərbaycanın işgal olunmuş
ərazilərində yaradılmış qondarma kriminal rejimin nümayəndələrinə səsləndirdiyi fiqirlər heç bir mahiyət kəsb etmir.*

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, Azərbaycanın Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Ermənistən tərəfindən irəli sürülən hədələr düşmənin növbəti hərbi avantürası olmaqla yanaşı, işgalçılıq siyasetinin göstəricisidir və bu onların növbəti təxribat əməlləri tərətmək niyyətindən xəbər verir.

Ermənistən-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüslərdə yaşayış məntəqələrimizi və dinc əhalini atəş tutaraq bir nəfər kənd sakınıni qətlə yetirən düşmən təxribatının qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətində alındı.

Mülki obyektlərin və yaşayış məntəqələrinin hədəfə alınması Ermənistən silahlı qüvvələrinin standart praktikasıdır. 2016-ci ilin aprel hadisələri, bu ilin iyulunda Tovuz rayonu istiqamətində baş vermiş döyüş toqquşmaları zamanı da Ermənistən silahlı qüvvələrinin tərəfindən mülki obyektlərin hədəfə alınması və dinc sakınınlərin qəsdən öldürüləməsi kimi əməllərin şahidi olduq.

Bir daha qətiyyətlə bildiririk ki, Azərbaycan Ordusu Ermənistən bütün atəş nöqtələrini, hərbi dayaq məntəqələrini və digər legitim hərbi hədəflərini məhv etmək potensialına malikdir və buna qadirdir. Ermənistən hər bir təxribatının qarşısı Tovuz döyüslərində olduğu kimi qətiyyətlə alınacaq və bu kimi təxribatların tərədiləsindən görə bütün məsuliyyət bila vasitə Ermənistən hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəkdir.



Azərbaycana qarşı elan etmədən başladığı müharibəde Ermənistəninin silahlı birləşmələri sərhəd rayonlarında təxribatlar törədir, sərhədyani kəndləri artilleriya atəşinə tuturdu. Tovuzun Əlibəyli kəndi də ermənilərin belə həmlələrinə defələrlə məruz qalıb. Neçə-neçə evin damına, həyətinə, kəndin yollarına mərmilər, qəlpələr elə nənə yaşayış məntəqələrinin müdafiəçiləri rəmzi mənada küreyində əhalinin nəfəsini duyanda daha qətiyyətli, daha qüdrətli olur. Düşmən güman edirdi ki, belə həmlələr əlibəyli lilləri qorxuya salacaq, hamı evesini atıb gedəcək, əhalisiz kəndi müdafiə etmək çətinləşəcək. Erməni xisliyi bunu istəyirdi. Əlibəyli lillər belə həmlələrin xofunu doğma ocağına sevgisiyle, "Vətən evimden başlıyır, evim də, ömrüm də Vətənin səngərdi" fəlsəfəsiyle çılıcılık edirdi. 1992-ci ildə Əlibəylidə ezməyyətde olan da bir ağbirçək bizi doqquz qapısına çatar-çatmadı haqladı, yolumuza çıxdı, qarşımızda dayandı, əzizi kimi bağına basdı, eli ilə qarşı tərəfi - əsgərlərimizin döyüş növbətçiliyi apardığı mövqələri göstərərək, "Orada qulluq edən oğullarına qardaş olanları balam bilirəm. Yaxın gəlin, əlim kürəyinize toxunsun, ürəyime təselli axsin" demişdi. Bu kəlmələri Əlibəylidə bütün anaların dediyine zərrəce şübhəm olmamışdı. Kənlümüzzü telləndirən bu kəlmələri ordumuzun əsgərlərinə qədərsiz sevgi bilmədim.

Bu sevgi həmişə olub.

Ötən il ezməyyətde olanda Ağdam kəndində döyüş növbətçiliyi aparan əsgərlərimizlə kəlmələşəndən sonra Əlibəyli kəndinə də baş çəkmışdik. Camaati neçə il əvvəlki qətiyyətde görmüşdük. Bu qətiyyətin bir qədər də mətinləşdiyini, camaatin orduya inamının dönməzləşdiyini də duymuşduq. Onda davarını örüşə aparan aqsaqqal yərə-göyə siğmayan bir qururla demişdi:

- Bizi də, torpaqlarımızı da qoruyan güclü ordumuz var. Ermənilər əl-ayaq tərəfdən kimi əsgər balalarımız onları susdurur. Heç nədən çəkinmirik. Son nəfəsimiz ata ocağına sarılacaq. Səngərlərdeki əsgərlər hər evin əzizidi.

Yazdımığım şeirin misraları indi də səngərlər dirsəklənir, o aqsaqqalın timsalında əlibəyli lillərin əsgərlərimizə qədərsiz sevgisi indi də var:

Ermenilər atəşkəsi həmişə pozur. Hər dəfə Azərbaycan əsgərinin sayılıqlığını görünce "qızına çəkilir" - əsgərlərimiz "araba kölgəsində yatmağı öz hünəri bilən" düşməni həmişə qətiyyətə susdurur. Düşmən iyulun 12-də daha məkrli siyasi niyyətlərə görə Azərbaycanın dövlət sərhədlərini hərbi əməliyyatla pozdu, Tovuz rayonu istiqamətdən Azərbaycanın ərazisinine hücum etdi. Döyüslər

getdiyi müddətdə istər Bəkida, istərse də Tovuz rayonu ətrafında minlərlə insan - yaşıllar, gənclər, müharibə veteranları, ... döyüşlərin sırasında olmaqdə işrələydi. Birinci Qarabağ müharibəsinin iştirakçıları, qaziləri də döyüşmək istəmişdilər. Bu, Vətən sevgisinin təzahürüydü və belə bir həmrəylik 2016-ci ilin aprelində olduğu kimi indi də əsgərlərimizin qələbə ruhunu kükretməliydi, kükretdi. Ehtiyac olmadığına görə icazə vermədi. Kəndin

əsgərlərimizlə əzizlərimiz kimi görüsürük, səhbətleşirik. Əlibəyli lillər onların döyüş əzminini, qələbə ruhunu bayram hədiyyəsi bilir, onlar əlibəyli lillərin gelişini, görüşünü. Bir dəfə nənəm "Əsgərlərimizin sayı qədər nəvəm var..." demişdi. Qonum-qonşular bu kəlməni indi də yaşadırlar. Nənəmin nəvə-nəticə bildiyi əsgərləri qardaş bilirəm. İyulda biz də döyüşə qoşulmaq istədik. Ehtiyac olmadığına görə icazə vermədi. Kəndin

nin o başı, bu başı olmur.

Anı səssizliyindən biz de usandıq, Fəğan da. Son kəlmələrin yozumu ürəyimizi telləndirmişdi. Bu kəlmələri min-min illərdi xalqımızın yaşamını sıyrılı qılıncıyla qoşlaşdırıb müdrilik kələmi bildik. Baxışlarımızı Fəğanın baxışlarıyla qoşlaşdırıb o qədər də uzaqda olmayan yüksəlkilərə sərdik. O gözəl kəlmələri ele bu biçimdə kəlmələr tamamladı:

- Əhalinin təhlükəsiz yere çəkilmesi ayrı şeydi, qorxu, xof, vahimə ayrı şeydi. Əlibəyli lillər bu döyüşlərdə də qətiyyət göstərdir. Əli silah tutanlar döyüşlər gedən əraziye axışmaq istədi. Qətiyyətə bildirildi ki, buna ehtiyac yoxdur. Əsgərlərimiz düşmənin öhdəsindən gəlməyə qadirdir. Buna zərrəce şübhəmiz olmasa da, bizi döyüslərə üzəyimiz çəkirdi. Əlibəyli düşən hər qəlpəni, hər gülləni hər əlibəyli öz üzəyində hiss edirdi. Düşmənin murazı gözündə qaldı. Neçə il əvvəl bir aqsaqqalın dediyi kimi, döyüşlərdə əsgərlərimizin kürəyini döyüşlərə yaxın olan bütün kənd camaatının nəfəsi isindirdi.

Əlibəylidə baxışları qarşı tərefdən üzülməyen Hilal Xəlilov dedi ki, bu kəndde böyümüşəm. Ana laylasıyla bərabər güllə, mərmiş səsleri de eşitmışəm. Bəzən anamın laylalarını bu səsler qırıb, körpəliyimin laylaları yarımcıq qalıb. Sonralar anam deyərdi ki, sən yaşda usaqlar ana laylalarından doymayıb. Müharibə qurtarsın, torpaqlarımız işğaldan azad edilsin, sənə səhərəcən layla çalacam, ay oğul. Özün də, bala da bütün məmələketbəy Güllə, mərmiş səslerinin kəsildiyi gecənin aydınlığında ana laylası dinləyəcəksiniz.

Habil Hacıyevin 49 yaşı var. 2016-ci ilin Aprel döyüslərindən söz açdı, fikrini iyul döyüsləriyle tamamladı:

- Düşmən onda da təxribat törətmək istəyirdi, indi də. Onda da murazi gözündə qaldı, indi də. Azərbaycan əsgəri onda da mərdliklə döyüşdü, qələbə qazandı, indi də. Düşmən bir daha gördü ki, Azərbaycan əsgəri ondan qat-qat güclüdür. Onu da gördü ki, döyüslərə səyəkəli kəndlərin camaatı əsgərinin yanındı.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi:

"Xalq ordunu daim sevməli, ona kömək etməlidir".

Əlibəyli lillər Ulu Öndərin ya-

yan-yörəsinə düşən mərəmilərin ağrı-acisini üzəyimizdə hiss edirdik. Camaat evindən bircə addım da uzağa meyillənmədi. Belə məqamlarda üzəyin təpəri yurd sevgisidi. Hamımızın qardaş bildiyimiz əsgərlərimiz dövlət sərhədimizi pozan düşmənin niyyətini gözündə qoydu. Çoxlu sayda döyüş texnikası sıradan çıxarıldı, zabiti, əsgəri öldürdü.

Bir az əvvəl səngərdə əsgər Ruslan Haqverdiyevin dediklərini Əlibəylidə əlibəyli lillərə çatdırmağı özüme vəzifə və mənəvi borc bildim:

- İyul döyüslərində bizim iştirakımıza ehtiyac olmadı. Mən Goranboydanam, Elşən Füzülidən, Şəhriyər isə Lənkərandan. Azərbaycanın üç Milli Qəhrəmanı bizi hərbi hissədə xidmət edib, bu gün onların ruhu sıramızdadı. Ali Baş Komandan döyüş əmri verəndə biz də döyüşmək, torpaqlarımızı işğaldan azad edənərin sırasında olmaq istəyirik. Qələbədən sonra biz də şəhidlərin ruhuna "Qisasınızı aldiq!" piçildiyəcək.

Əsgərin fikirləri əlibəyli lilləri duyğulandırdı:

- Ruslan da, Elşən də, Şəhriyər da ruhən əlibəyli lidi. Tekcə bizim kəndi deyil, bütün kəndləri özlərinə doğma bilirlər, yəni, Vətə-

Ovqat

Vətən sevgisinin başlanğıcı yurd sevgisidi



hücumun qarşısını qətiyyətə aldı, düşmənин neçəneçə dayaq məntəqəsini dağıtdı, neçəneçə döyüş texnikasını, onlara canlı qüvvəsini məhv etdi. Bu qələbə Azərbaycan Ordusunun qüdrətinin qələbəsi kimi yaşandı.

İyul döyüslərindən az sonra Tovuzda ezməyyətdeydim. Döyüslər getmişərəzidə əsgərlərlə də səhbətmişdik, zabitlərlə də.

2016-ci il aprelin 7-də yaşı-

dığım qırurun eynini yaşamışdım. Oradan Böyük Qələbəyə gedirikmisi kimi uğura çıxmışdım. Əlibəyli kənddə hansı duyumun təsiriləsə üzü dağlıq əraziyə səri dayanıb kəlmələşənlərle salamlaşmaq, səhbətleşmək istədik. "Ne var, ne yox"la başlayacaq səhbətin mabədi mütləq Tovuz döyüsləri olacaqdı, qazanılan qələbə olacaqdı, şəhidliyə və şəhidlərə dərin ehtiram olacaqdı. Bir də camaatın ornu inamı, ehtiramı.

Fəğan Qurbanov 2006-ci ildə hərbi xidmətdə olub.

- 14 ildə ordumuz olduqca inkişaf edib. Biz əsgər olanda şəraitimiz bu səviyyədə deyildi, ordumuzun silahlanmasından indiki müasir döyüş texnikaları, uçus aparatları, silahlar yox idi. Son illərdə neçəneçə yeni hərbi hissə tikilib, neçəneçə hərbi hissə əsaslı təmir edilib. Bayram günlərində

iyul döyüslərində bizim iştirakımıza ehtiyac olmadı. Mən Goranboydanam, Elşən Füzülidən, Şəhriyər isə Lənkərandan. Azərbaycanın üç Milli Qəhrəmanı bizi hərbi hissədə xidmət edib, bu gün onların ruhu sıramızdadı. Ali Baş Komandan döyüş əmri verəndə biz də döyüşmək, torpaqlarımızı işğaldan azad edənərin sırasında olmaq istəyirik. Qələbədən sonra biz də şəhidlərin ruhuna "Qisasınızı aldiq!" piçildiyəcək.

Əsgərin fikirləri əlibəyli lilləri duyğulandırdı:

- Ruslan da, Elşən də,

Şəhriyər da ruhən əlibəyli lidi. Tekcə bizim kəndi deyil, bütün kəndləri özlərinə doğma bilirlər, yəni, Vətə-

nin o başı, bu başı olmur.

Anı səssizliyindən biz de usandıq, Fəğan da. Son kəlmələrin yozumu üzəyimizi telləndirmişdi. Bu kəlmələri min-min illərdi xalqımızın yaşamını sıyrılı qılıncıyla qoşlaşdırıb müdrilik kələmi bildik. Baxışlarımızı Fəğanın baxışlarıyla qoşlaşdırıb o qədər də reytingini dərc etdi:

Anadolu informasiya agentliyi xəbər verir ki, siyahiya Türkiyənin ASELSAN, TUSAŞ, BMC, ROKETSAN, STM, FNSS və HAVELSAN kompaniyaları daxil olub.

ASELSAN reytingində 52-ci yerde qərarlaşır. 2006-ci ildə Türkiye silah sənayesinin flaqmanı 93-cü mövqədə idi. 2019-cu ildə kompaniyanın dövriyyəsi ötən ilə müqayisədə 21 faiz artaraq 2,172 milyard dollara çatıb.

Kompaniya dövlət sifarişləri ilə yanısı, öz məhsulunu xarici bazara da çıxarıır. ASELSAN eyni zamanda, mülki sektora da daxil olub. Onun fəaliyyət sahəsini eləqə və informasiya texnologiyaları, mikroelektronika, radar və hərbi elektron sistemləri, müdafiə, nəqliyyat, təhlükəsizlik və energetika texnologiyaları əhatə edir. Məhsullarını "Boeing", "Airbus", "Lockheed Martin", "Leonardo", "Northrop Grumman və Bombardier" kimi beynəlxalq kompaniyalara satan TUSAS kompaniyası siyahida 16 pillə irəliləyərək 53-cü yerde qərarlaşır. Kompaniyaın dövriyyəsi 1,858 milyard dollara çatıb.

Bundan başqa yük maşınları, avtobuslar və zirehilə maşınlar istehsal edən BMC kompaniyası 89-cu, ROKETSAN kompaniyası 91-ci, STM kompaniyası isə 92-ci sıranı tutub.

Həmçinin Türkiyənin HAVELSAN və hərbi texnika istehsalçısı FNSS kompaniyaları ilk dəfə reytingə daxil olub.

ABŞ və Polşa arasında hərbi əməkdaşlığı dair saziş imzalanıb



Vaşinqton və Varşava Polşada ABŞ-in hərbi varlığını gücləndirəcək hərbi əməkdaşlıq barədə saziş imzalayıb.

Sənəd ABŞ tərəfindən dövlət katibi Mayk Pompeo, Polşa tərəfindən isə Milli Müdafiə naziri Marius Blaşak qol çəkib.

Saziş iki ölkənin prezidentləri Donald Tramp və Anjey Duda tərəfindən ötən il Vaşinqtonda əldə olunan deklarasiya çərçivəsində imzalanıb.

Sənəd Birləşmiş Ştatların Polşadakı hərbi kontingentinin sayının min nefər artırılmasını, həmçinin ABŞ Quru Qoşunlarının Beşinci korpusunun komandanlığının respublikada yerləşdirilməsini nəzərdə tutur.

Qeyd edək ki, hazırda Polşada təxminən 5 minə yaxın amerikalı hərbçi disloaksiya olunub.

Polşa Prezidenti Anjey Duda ABŞ-la hərbi əməkdaşlığın Şərqi Avropanın təhlükəsizliyinin gücləndirilməsi üzrə vacib addım olduğunu bildirib.

Ukraynada beynəlxalq axtarışda olan ISİD üzvü tutulub



Ukrayna Təhlükəsizlik Xidməti Jitomir şəhərində ISİD terror təşkilatına məxsus silahlı şəxsi zərərsizləşdirir.

Interpol vəsiyəsilə beynəlxalq axtarışa verilən ISİD üzvü Mərkəzi Asiya ölkələrinin birindən Ukraynaya gələrək gizlənmək istəyib. O, cinayət məsuliyyətinə cəlb olunmamaq üçün Ukraynada daimi yaşayış hüququ əldə etmək istəyib.

Saxlanılan şəxs nəzarət altında saxlanılır. Prokurorluq onun ekstradisiyası ilə bağlı prosedura başlayıb.

AZERTAC-in materialları əsasında

Baş redaktor
polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar
Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98;
Məktublar söbəsi: (012) 510-64-28